



AMAK Akademiyası

Qəza Əleyhinə Sürücülük Təlimi və İlk Yardım

<https://amak.az/az/academies>

Bu təlimdə iştirak nə üçün lazımdır?

Sürücülər həm özlərinin, həm də digər yol istifadəçilərinin yol-hərəkəti təhlükəsizliyi ilə bağlı olan vacib məqamları anlayacaqlar və qəza zamanı zərərçəkmişlərə qanaxma, yarıq, sınıq, boğulma və s. kritik hallarda ilk olaraq necə yardım etmələri barədə nəzəri və praktik bacarıqları əldə edəcəklər.

Təlimin öyrətmə yox, istiqamətləndirmə və maarifləndirmə metodikası sürücülük verdişlərində müsbətə doğru dəyişikliyə, həmçinin “ mənim başıma heç vaxt belə şey gələ bilməz ” kimi köhnə sürücülük stereotiplərini pozmağa nail olacaq.

Şirkət yanacaq və təmir xərclərinin azaldılmasından faydalanacaq, yol qəzalarının sayını və qəzalarla əlaqədar itkilərin azalmasına nail olacaq.

Sürücülər qəza şəraiti yaratmadan avtomobil idarə etməyi öyrənəcəklər, özləri və ətrafdakılar üçün təhlükəsizliyi təmin edə biləcəklər.

Təlim haqqında:

Təlimin nəzəri hissəsindən sonra hər bir sürücü təlimçi ilə müşayiət olunan real nəqliyyat mühitində praktiki sürücülük seansından keçəcək. Praktiki təlim zamanı yollarda risklər və potensial təhlükələr sürücü və təlimçi tərəfindən interaktiv şəkildə (şərhlər verilərək) qiymətləndiriləcək. İştirakçılar, simulatorda təhlükəsizlik kəmərinin işini test edəcək, hər hansı bir riskə girmədən, toqquşma və sürüşmənin fizioloji və psixoloji təsirlərini hiss edəcəklər.

Həmçinin, iştirakçılar “İlk yardım” praktiki təlimləri zamanı real həyatda potensial həyat xilas etmə bacarıqlarına, qanaxma və ağır yaralar zamanı vəziyyətin idarələnməsi, kiçik yaralara tez bir zamanda müdaxilə edilməsi və s. biliklərə yiyələnəcəklər. Təlimdən əldə olunan bilik və bacarıqlarla şirkət əməkdaşları hətta şəxsi həyatlarında da yol-nəqliyyat hadisələrində ehtiyacı olan insanlara kömək edə biləcəklər.

Təlim kimlər üçün nəzərdə tutulub:

- Yol-hərəkəti təhlükəsizliyi sahəsində öz professional imiclərini formalaşdırmaq istəyən şirkətlər
- Nəqliyyat təhlükəsizliyində maraqlı olan bütün səviyyələr üzrə menecerlər
- Logistika işçiləri
- Öz bacarıqlarını genişləndirmək və CV-lərini zənginləşdirmək istəyən avtomobil idarə edən şəxslər

Sertifikat



Təlimi uğurla bitirən iştirakçılar AMAK Akademiyası tərəfindən kursu tamamlama sertifikatı əldə edəcəklər.

Təlim Proqramı

Mühazirə I
Yol-hərəkəti təhlükəsizliyinə sistemli yanaşma

Mühazirə II
Avtomobillərin gündəlik yoxlanılması

Mühazirə III
Güzgülər və onların tənzimlənməsi

Mühazirə IV
Diqqət yayındığı halda idarəetmə (Mobil telefonlar, içkili idarəetmə)

Mühazirə V
Şəhərdaxili avtomobil idarəetməsində risklər

Mühazirə VI
Ağır tonnajlı yük avtomobilləri və Kor Zonalar (Blind Spots)

Mühazirə VII
Təhlükənin müəyyən olunması və tədbir görülməsi

Mühazirə VIII
Tıxaclar zamanı ara məsafəsinin təyin edilməsi və kənar təhlükəli maneərlərdən qorunma

İlk yardım

Mühazirə IX
İnsan orqanizminin sistemləri: ümumi məlumat

- Tənəffüs sistemi
- Qan-damar sistemi
- Sinir sistemi (mərkəzi)
- Dayaq-hərəkət sistemi
- Həzm sistemi

Mühazirə X
Hadisə yerinin yoxlanılması, zərərçəkənin müayinəsi

Mühazirə XI

- Süni tənəffüs
- Suda boğulma
- Qanaxma
- Sınıqlar
- Yanıqlar
- Zəhərlənmə
- Zərərçəkmişin daşınma üsulları
- Kritik hallar, Qəfil xəstəliklər

Əlaqə:

Təlimdə iştirak etmək və işçiləriniz üçün təlimlərin keçirilməsini müzakirə etmək istəyirsinizsə, +994 12 4375858 və ya info@amak.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.

